

## **“VMF” ŞİRKƏTİ - nin rəhbərliyinə**

### **Maliyyə hesabatlarının auditinə dair hesabat**

#### **Rəy**

Mən “VMF” ŞİRKƏTİ - nin (bundan sonra - şirkət) 01 yanvar 2021 - 31 dekabr 2021 - ci il dövrlərini əhatə edən il üzrə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, qoşma maliyyə hesabatları Şirkətin 31 dekabr 2021 - ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

#### **Rəy üçün əsaslar**

Mən auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar Mühasiblərin Etika Məcəlləsinin” (IESBA) tələblərinə uyğun olaraq Şirkətdən asılı deyiləm və mən digər etik öhdəliklərimizi IESBA məcəlləsinin tələblərə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

#### **Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik**

Mən diqqəti “VMF” ŞİRKƏTİ - nin maliyyə hesabatlarına dair izahedici qeydlərində olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı şirkətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəlmək istədim. İzahedici qeydlərdə hazırki şəraitdə “VMF” ŞİRKƏTİ - nin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar mən öz mülahizələrimə dəyişikliklər etməmişəm.

#### **Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti**

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

imza: 

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Şirkətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

### **Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti**

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS - lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi mən audit aparılan zaman peşəkar mühakimə tətbiq edirəm və peşəkar inamsızlıq nümayiş etdirirəm. Mən həmçinin:

Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndirirəm, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirirəm və rəyimi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirəm. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.

Şirkətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürəm.

İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndirirəm.

Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Şirkətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarıram. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığım halda, auditor hesabatımda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyəm və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimə dəyişiklik etməliyəm. Nəticələrim auditor hesabatımın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Şirkətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

İmza: 



Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndirirəm.

Mən subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığım zaman daxili nəzarətdə aşkar etdiyim əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririrəm.

Mən həmçinin subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat verirəm ki, müstəqilliyə və müstəqilliyimə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimə dair müvafiq etik normalarına riayət etmişəm.

Şirkətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən mən cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirəm. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə mən bu məsələ haqqında hesabatımda məlumatın verilməməsini qərara almadığım halda, mən bu məsələləri auditor hesabatında təsvir edirəm.

**“Financial Academy Audit and Consulting” MMC – nin**

**Direktoru Sərbəst Auditor Həsənov Ülvi Dilqəm oğlu**

**24.01.2023 – ci il**



imza: Ulvi Dilqəm oğlu Həsənov

**“VMF ŞİRKƏTİ”**  
**KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT**  
**31 dekabr 2021 - ci il tarixə**

Göstəricilərin adı	Nizamnamə kapitalı	Kapital ehtiyatları	Cari ilin mənfəəti və ya zərəri	Bölüşdürülməmiş mənfəət və ya zərər	CƏMI KAPİTAL
31 dekabr 2020 - cu il tarixə qalıq	20 220	20 000		2 684 848	2 725 068
Kapitalda dəyişikliklər					0
2021- ci il üzrə xalis mənfəət (zərər)			462 926		462 926
Nizamnamə kapitalına qoyuluş					0
Vergi təsiri üzrə ehtiyatlar					0
Kapitalın istifadəsi il ərzində					0
31 dekabr 2021 - ci il tarixə qalıq	20 220	20 000	462 926	2 684 848	3 187 994

Rəhbər

Baş mühasib



24 yanvar 2023-cü il

**“VMF ŞİRKƏTİ”**  
Maliyyə vəziyyəti haqqında hesabat  
31 dekabr 2021 - ci il tarixə

Bölmə/Maddələrin adı	2021		2020	
	1	2 3	4 5	
<b>AKTİVLƏR</b>				
<b>Uzunmüddətli aktivlər</b>				
Qeyri-maddi aktivlər		8 535	11 084	
Torpaq, tikili və avadanlıqlar		159 823	152 222	
İnvestisiya mülkiyyəti				
Bioloji aktivlər				
Təbii sərvətlər				
İştirak payı metodu ilə uçota alınmış investisiyalar				
Təxirə salınmış vergi aktivləri				
Uzunmüddətli debitor borcları				
Sair uzunmüddətli maliyyə aktivləri				
Sair uzunmüddətli aktivlər				
<b>CƏMI UZUNMÜDDƏTLİ AKTİVLƏR</b>		<u>168 358</u>	<u>163 305</u>	
<b>Qısamüddətli aktivlər</b>				
Ehtiyatlar		4 987 240	3 984 098	
Qısamüddətli debitor borcları		195 616	233 103	
Pul vəsaitləri və onların ekvivalentləri		420 887	1 214 958	
Sair qısamüddətli maliyyə aktivləri				
Sair qısamüddətli aktivlər		19 999	19 999	
<b>CƏMI QISAMÜDDƏTLİ AKTİVLƏR</b>		<u>5 623 741</u>	<u>5 452 158</u>	
<b>CƏMI AKTİVLƏR</b>		<u>5 792 100</u>	<u>5 615 463</u>	
<b>KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>				
<b>Kapital</b>				
Ödənilmiş nominal(nizamnamə) kapital		20 220	20 220	
Emissiya gəliri				
Geri alınmış kapital (səhmlər)				
Kapital ehtiyatları		20 000	20 000	
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		3 147 774	2 684 848	
<b>CƏMI KAPİTAL</b>		<u>3 187 994</u>	<u>2 725 068</u>	
<b>Uzunmüddətli öhdəliklər</b>				
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər				
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər				
Təxirə salınmış vergi öhdəlikləri				
Uzunmüddətli kreditör borcları				
Sair uzunmüddətli öhdəliklər				
<b>CƏMI UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR</b>		<u>0</u>	<u>0</u>	
<b>Qısamüddətli öhdəliklər</b>				
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər				
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər				
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		133 493	163 734	
Qısamüddətli kreditör borcları		2 423 692	2 527 244	
Sair qısamüddətli öhdəliklər		46 921	199 418	
<b>CƏMI QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR</b>		<u>2 604 106</u>	<u>2 890 396</u>	
<b>CƏMI ÖHDƏLİKLƏR</b>		<u>2 604 106</u>	<u>2 890 396</u>	
<b>CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR</b>		<u>5 792 100</u>	<u>5 615 463</u>	

Rəhbər

Baş mühasib



24 yanvar 2023-cü il

"VMF ŞİRKƏTİ"

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat  
31 dekabr 2021 - ci il tarixə

Göstəricilərin adı	2021
1	2
Əsas əməliyyat gəlirləri	5 523 102
Satışın maya dəyəri üzrə xərclər	(3 120 091)
<b>Ümumi mənfəət (zərər)</b>	<b>2 403 011</b>
Sair əməliyyat gəlirləri	15 644
Kommersiya xərcləri	(29 225)
İnzibati xərclər	(1 377 737)
Sair əməliyyat xərcləri	(447 700)
Fəaliyyətin dayandırılmasından yaranan mənfəətlər (zərərlər)	
Əməliyyat mənfəəti (zərəri)	563 992
Maliyyə mənfəəti (zərəri)	-
Fövqəladə mənfəət (zərər)	-
Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay	-
Vergiqoymadan əvvəl mənfəət (zərər)	563 992
Keçmiş illərin çıxılması zərəri	
Vergidən əvvəlki mənfəət/zərər	563 992
Mənfəət vergisi	-101 066
Hesabat dövründə xalis mənfəət (zərər)	462 926

Rəhbər

Baş mühasib



24 yanvar 2023-cü il



**“VMF ŞİRKƏTİ”**  
**PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT**  
**31 dekabr 2021 - ci il tarixə**

Göstəricilərin adı	31 dekabr 2021 - ci il tarixində bitən il üçün
<b>Əməliyyat fəaliyyəti ilə bağlı pul axınları</b>	
Mənfəət vergisindən əvvəlki mənfəət	563 992
Aşağıdakılar üçün düzəlişlər:	
Köhnəlmə və amortizasiya xərcləri	44 442
Məzənnə fərqi yaranan zərər	26 934
<b>Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən pul axınları</b>	<b>635 369</b>
<b>Əməliyyat aktivlərində (artım)/azalma:</b>	
Ticarət və digər debitor borcları	37 487
Mal-material ehtiyatları	(1 003 142)
Digər aktivlər	-
Məhdudlaşdırılmış pul vəsaitləri	-
<b>Əməliyyat öhdəliklərində artım/(azalma):</b>	
Ticarət və digər kreditör borcları	(286 290)
Məddələr arasında düzəliş	-
<b>Əməliyyat fəaliyyəti üzrə daxil olan pul vəsaitləri</b>	<b>(616 576)</b>
Ödənilmiş mənfəət vergisi	(101 066)
<b>Əməliyyat fəaliyyətindən daxil olan xalis pul axınları</b>	<b>(717 642)</b>
<b>İnvestisiya fəaliyyəti ilə bağlı pul axınları</b>	
Əsas vəsaitlərin əldə edilməsi	(49 496)
<b>İnvestisiya fəaliyyətinə yönəldilmiş xalis pul axınları</b>	<b>(49 496)</b>
<b>Maliyyə fəaliyyəti ilə bağlı pul axınları</b>	
Mənfəətin istifadə edilməsi	-
Nizamnamə kapitalındakı artım/azalma	-
<b>Maliyyə fəaliyyətindən əldə edilən xalis pul axınları</b>	<b>-</b>
Məzənnə fərqi dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri	(26 934)
<b>Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım</b>	<b>(794 072)</b>
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	1 214 958
<b>İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>420 887</b>

Rəhbər

Baş mühasib



24 yanvar 2023-cü il

**“VMF ŞİRKƏTİ”**  
**MALİYYƏ HESABATINA DAİR İZAHLI QEYDLƏR**

**31 dekabr 2021 - ci il tarixə**

VMF Şirkəti 1998-ci ildən Saat və aksesuarların topdan və pərakəndə satışı sahəsində Azərbaycan Respublikasının Vergi məəcəlləsi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərir. Hüquqi ünvan olaraq, Yasamal rayonu Nəriman Nərimanov prospekti 5 ünvanında qeydiyyatdadır

### **Uçot siyasətinin təqdimatı**

Bu maliyyə hesabatının tərtib olunmasında istifadə olunan Uçot siyasətinin əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Hesabatlarda, pul vəsaitləri, debitor borclar və öhdəliklər ilkin dəyəri ilə qiymətləndirilmişdir. Dövriyyə və qeyri dövriyyə aktivlərinin (ehtiyatlar, torpaq tikili avadanlıqlar, qeyri maddi aktivlər) qiymətləndirməsi zamanı onların alınması üçün çəkilmiş məsrəflər ilkin dəyərini formalaşdırılmasında istifadə olunmuşdur. Satışların maya dəyəri təqdim olunan məhsullar üzrə ortalama metoddan istifadə olunaraq hesablanmışdır. Funksional Valyuta kimi çıxış edən AZN (Azərbaycan manatı) ilə əməliyyatlarda istifadə olunan xarici valyutaların (USD- ABŞ Dolları, CHF-İsveçrə Frankı, EUR-Avro) məzənnələrinin dəyişməsinə görə yaranan fərqlər hesablanaraq sair əməliyyat xərclərində nəzərə alınmışdır. Bütün hesablaşmaların, o cümlədən gəlirlərin, xərclərin və öhdəliklərin dəyərinin tanınmasında hesablama metodundan istifadə edilmişdir

### **1-Gəlirlər barədə izahlı qeydlər**

Şirkətin gəlirlərini əsasını Pərakəndə, Elektron və Topdan Ticarət gəlirləri təşkil edir  
Pərakəndə Satışlar - müştərilərə VMF Şirkətinin icarə müqaviləsi əsasında yerləşdiyi obyektlərdə həm NKA kassa aparatı vasitəsilə nağd, həm də Pos terminal vasitəsilə nağdsız qaydada həyata keçirilir, Elektron ticarət mahiyyətə pərakəndə ticarətin bir növü olmaqla, internet üzərindən verilmiş sifarişlərin müştərilərə çatdırılması şəklində həyata keçirilir  
Topdan satışlar - VMF Şirkəti ilə əməkdaşlıq edərək, VMF Şirkətinin təmsil etdiyi marka məhsullarının təkrar satışını həyata keçirən Dilerlər, həmçinin xüsusi tədbirlər zamanı korporativ olaraq alış edən xüsusi müştəri kateqoriyası üzrə həyata topdan satışlar həyata keçirilir.

<b>Əsas əməliyyat gəliri</b>	<b>5 523 102</b>
Pərakəndə Satışdan Gəlir	4 140 638
Elektron ticarətdən (internet mağaza) gəlir	626 570
Topdan satışdan gəlir	755 894
<b>Digər gəlir</b>	<b>15 644</b>
İcarədən gəlirlər	15 644

### **2-Xərclər barədə izahlı qeydlər**

Xərclər Kommersiya xərcləri, inzibati xərclər və sair xərclər olaraq ümumiləşdirilmişdir  
Əmək haqqı xərclərinin məbləğinə sosial sığorta ilə bağlı ödənişlər daxil edilmişdir

Obyektlərdə satışın təşkili ilə bağlı çəkilən ümumiləşdirilmişdir, bura icarə, elektrik, qaz, su, tullantılar və digər kommunal xərclər, internet, mobil və stasionar telefon abunə və danışiq haqları, bundan başqa obyektlərin mühafizəsi və cari təmiri ilə bağlı məsrəflər aid edilmişdir  
Müxtəlif qısamüddətli layihələr üzrə alınmış xidmətlərin dəyəri sair əməliyyat xərclərinə aid edilmişdir

<b>Inzibati xərclər</b>	<b>1 377 737</b>
Əmək haqqı xərcləri (sosial sığorta xərcləri daxil)	603 287
Obyektlərin saxlanmasına çəkilən xərclər	574 619
Sığorta xərcləri	51 325
Nəqliyyat xərcləri	2 088
Ezamiyyə xərcləri	16 141
Bank xərcləri	84 574
Amortizasiya ayırmaları	44 442
Əmlak vergisi	1 260
<b>Kommersiya xərcləri</b>	<b>29 225</b>
Reklam və məhsulların tanıtımı ilə bağlı xərclər	29 225
<b>Sair əməliyyat xərcləri</b>	<b>447 700</b>
Digər bəndlərdə nəzərə alınmayan ümumi xərclər	447 700

### **3-Qeyri Maddi aktivlər**

Qeyri maddi aktivlər istifadə müddəti məlum olan (10 il) qrupa aid edilmiş və amortizasiya ilkin dəyərdən 10% olmaqla hesablanmışdır

<b>Kompüter Proqramları</b>	
İlkin dəyəri	25 482
İlin əvvəlinə qalıq	11 084



İl ərzində daxilolmalar	0
İl ərzində amortizasiya və çıxılmalar	2 548
İlin sonuna qalıq	<b>8 535</b>

#### 4-Torpaq tikili və avadanlıqlar

Torpaq tikili və avadanlıqlar 5 qrupda toplanmış və amortizasiyası müvafiq qrup üzrə vergi qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır

Binalar tikililər qrupuna VMF Şirkətinə məxsus Gəncə şəhərində yerləşən və hesabat ili müddətində icarəyə verilmiş qeyri-yaşayış obyektinə aiddir

Məşin və avadanlıqlar qrupunda əvvəlki illərdə bu qrupa aid edilmiş ofis texnikasından başqa, satışdan sonrakı xidmətin həyata keçirilməsində istifadə olunan servis mərkəzinin alət və dəzgahları aid edilmişdir

Obyektlərdə qurulmuş mebel və vitrin məhsullarının dəyəri Digər əsas vəsaitlər qrupunda cəmləşdirilmişdir

##### 4A-Binalar tikililər

İlkin dəyəri	5 369
İlin əvvəlinə qalıq	1 624
İl ərzində daxilolmalar	0
İl ərzində amortizasiya və çıxılmalar	114
İlin sonuna qalıq	<b>1 510</b>

##### 4B-Məşin və avadanlıqlar

İlkin dəyəri	86 009
İlin əvvəlinə qalıq	24 822
İl ərzində daxilolmalar	0
İl ərzində amortizasiya və çıxılmalar	4 964
İlin sonuna qalıq	<b>19 858</b>

##### 4C-Nəqliyyat vasitələri

İlkin dəyəri	45 763
İlin əvvəlinə qalıq	34 322
İl ərzində daxilolmalar	0
İl ərzində amortizasiya və çıxılmalar	8 581
İlin sonuna qalıq	<b>25 742</b>

##### 4D-Digər qruplara aid olmayan əsas vəsaitlər

İlkin dəyəri	264 195
İlin əvvəlinə qalıq	90 538
İl ərzində daxilolmalar	49 496
İl ərzində amortizasiya və çıxılmalar	28 007
İlin sonuna qalıq	<b>112 027</b>

##### 4E-Hesablama texnikası

İlkin dəyəri	1 628
İlin əvvəlinə qalıq	915
İl ərzində daxilolmalar	0
İl ərzində amortizasiya və çıxılmalar	229
İlin sonuna qalıq	<b>687</b>

#### 5-Ehtiyatlar

Ehtiyatlar - Satış üçün mallar və Digər mal-material ehtiyatları olmaqla iki qrupda toplanmışdır. Digər mal material ehtiyatları qrupuna Azqiymətlilər, Xüsusi geyim, Qablaşdırma malları, Dəftərxana və təsərrüfat malları və Yanacaq ehtiyatları aid edilmişdir

##### 5A-Satış üçün mallar

İlin əvvəlinə qalıq	3 662 103
İl ərzində daxilolmalar	4 081 672
İl ərzində təqdim olunma və silinmə	3 082 282
İlin sonuna qalıq	<b>4 661 493</b>

##### 5B-Digər mal material ehtiyatları

İlin əvvəlinə qalıq	321 995
İl ərzində daxilolmalar	61 575
İl ərzində təqdim olunma və silinmə	57 823
İlin sonuna qalıq	<b>325 747</b>

#### 6-Digər aktivlər

Bu qrupda icarə müqaviləsi əsasında depozit şəklində yatırılmış ödənişlər toplanmışdır

##### Gələcək dövrün xərcləri

İlin əvvəlinə qalıq	19 999
---------------------	--------

İl ərzində ödənişlər	0
İl ərzində silinmələr və azaldılmalar	0
İlin sonuna qalıq	<b>19 999</b>

## 7-Debitor Borclar

### 7A-Yerli alıcılar üzrə debitor borclar

İlin əvvəlinə qalıq	230 434
İl ərzində artan borclanma (təqdim olunmuş mal xidmətə görə)	891 955
İl ərzində borclardan mədaxil və silinmələr	926 773
İlin sonuna qalıq	<b>195 616</b>

### 7B-Büdcə hesablaşmaları üzrə debitor borclar

İlin əvvəlinə qalıq	2 669
İl ərzində artıq ödəmələr	
İl ərzində silinmələr və azaldılmalar	2 669
İlin sonuna qalıq	<b>0</b>

## 8-Kreditor Borclar

### 8A-Yerli təchizatçılar

İlin əvvəlinə qalıq	30 537
İl ərzində artan borclanma	3 147 035
İl ərzində ödəmə və silinmə	3 134 054
İlin sonuna qalıq	<b>43 518</b>

### 8B-Xarici təchizatçılar üzrə (manat ekvivalentində)

İlin əvvəlinə qalıq	126 417
İl ərzində artan borclanma	3 257 950
İl ərzində ödəmə və silinmə	3 123 664
İlin sonuna qalıq	<b>260 703</b>

### 8C-Alınmış borc vəsaitlər

İlin əvvəlinə qalıq	2 569 708
İl ərzində artan borclanma	65 100
İl ərzində ödəmə və silinmə	468 416
İlin sonuna qalıq	<b>2 166 393</b>

### 8D-Büdcə ilə hesablaşmalar

İlin əvvəlinə qalıq	163 734
İl ərzində artan borclanma	1 478 515
İl ərzində ödəmə və silinmə	1 508 757
İlin sonuna qalıq	<b>133 493</b>

Rəhbər

Baş mühasib



24 Yanvar 2023-cü il